

Jurnalist araşdırması

Ot basan, sükuta dalan turizm cığırları

Bəs pandemiyanın “duman”ı arxasından bu sahənin sabahı necə görünür

Yurdumuzun əsrarəngiz gözəllikləri, qədim abidələri, qoynunda tarixlə müasirliyi birləşdirən paytaxtimiz, biri digərindən özlüyü ilə fərqlənən bölgələrimiz təkcə özümüzü deyil, onun qonağı olan, seyrinə gələn əcnəbiləri də valeh edir.

Təbiət ilin bütün fəsillərində turistlərin Azərbaycana gəlməsinə, ölkəmizi oba-oba, oymaq-oymaq gəzib dolaşmasına imkan verir. Odur ki, xüsusiət son dövrlər ölkədə turizmin əksər növlərinin inkişafı geniş vüsət almışdır. Gəzinti və istirahət üçün Azərbaycanı seçənlərin sayı getdikcə artırdı.

Təkcə 2019-cu ildə ölkəmizə 3 milyon 170 min xarici qonaq gəlmüşdi. Həmin ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev Azərbaycanda mövcud olan sabitliyin, beynəlxalq mövqelərimizin möhkəmlənməsinin, beynəlxalq tədbirlərə evsahibliyi etməyimizin turizmin inkişafına xidmət göstərdiyini vurğulayaraq demişdir: “Təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərclemişlər. Ancaq bütövlükdə nəzərə almalıyıq ki, gələn turistlər, əsasən, qonşu ölkələrdəndir və bizdə olduğunu kimi, orada da hələ ki nağd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcleyiblər. Mən bunu manatla deyirəm, amma, əslində, bu, valyutadır. Bu valyuta eyni zamanda bir növ ixrac növüdür. Bizim makroiqtisadi vəziyyətimizin sabit olmasında da bunun çox böyük rol var. Əlbəttə, biz əsas valyutani neft-qaz satışından qazanırıq. Halbuki qeyri-neft sektorunda ixracın 14 faiz artması indi bu sektordan da valyuta axınıni təmin edir.”

Təessüf ki, pandemiya bütün dünyada iqtisadiyyatın digər sahələri ile yanışı, turizmə də böyük zərbe vurdu. COVID-19-un ucbatından digər ölkələrə, o cümlədən Azərbaycana səfər etmək istəyən turistlərin üzüne bütün “bəndlər-bərələr” bağlandı. Dövlət Statistika Komitəsi təsdiqləyir ki, koronavirus pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül cari ilin əvvəlindən də davam edib və iki ayda əcnəbilər Azərbaycana əsas etibarilə qeyri-turizm məqsədilə geliblər. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, yanvar-fevral aylarında Azərbaycana dünyadan 123 ölkəsindən 72,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Baş tutmuş bu səfərlər əsasən qeyri-turizm məqsədilə həyata keçirilib. Gələnlərin 95 faizdən çoxu Rusiya Federasiyası, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Böyük Britaniya, Belarus, Qazaxıstan, Özbəkistan Türkmenistan, İtaliya, Almaniya, ABŞ vətəndaşları olub. Onların əksəriyyətini kişilər, yalnız 5,3 faizini qadınlar təşkil edib.

Bu ilin yanварında Azərbaycana 36 min və fevralda da bir o sayda əcnəbinin gəldiyini və onların ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 83 faiz az olduğunu Dövlət Turizm Agentliyi-

nin Media və ictimaiyyətlə əlaqələr sektoru da təsdiqləyib: “Hazırda xarici ölkələrə gediş-gəlİŞ var, bunun üçün xüsusi reyslər də mövcuddur. Amma bu o demək deyil ki, qeyd edilən hal turizm vəziyyəti kimi dəyərləndirilə bilər”.

Məlumat üçün qeyd edək ki, keçən ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı da 13,5 dəfə azalaraq 60,9 min nəfər olub. Bu isə, öz növbəsində, digər ölkələrin də turizm sahəsindəki vəziyyətinin eyni olduğunu göstərən çoxsaylı faktlardan biridir.

Bütün bunlara baxmayaraq, COVID-19-un “duman”ları arxasından turizmin gelecek üfüqləri aydın görünür. Çünkü bu elə bir sahədir ki, müasir dövrdə dünya iqtisadiyyatının inkişafını onsuZ təsəvvür etmək mümkün deyil. Ona görə də Azərbaycanda da turizmin inkişafı üçün növbəti planlar qurulur, əməli işlər görürlər. Məsələn, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Avtomobil Yolları Dövlət Agentliyi yol infrastrukturunun da-ha da müasirlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirir. Bu sırada palçıq vulkanları yerləşən ərazinin turizm potensialının nəzərə alınaraq aidiyəti qurumlar tərəfindən xüsusi turizm konsepsiyasının hazırlanmasını xüsusi qeyd etmək istərdik. Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisindəki müasir turizm infrastrukturuna gedən avtomobil yolu tikintisi artıq başlayıb. Layihə çərçivəsində 3-cü texniki dərəcəyə uyğun inşa edilən 21 kilometrlik yeni yolu torpaq yatağının eni 12, asfalt-beton örtüyünün eni isə 8 metr olacaq. Yol başlangıcını Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu Qobustan qəsəbəsi ərazisindən götürür. Söz düşməşkən, onu da nəzərə çatdırıq ki, paytaxtdan cəmi 20-25 kilometr aralıda Arbanı adlı palçıq vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm kompleksine gedиш-gəlisi asanlaşdırmaq məqsədilə çəkilən yol tərtib olunmuş grafiklər və yüksək keyfiyyətlə inşa edilir. Bunun üçün əraziyə lazımı sayıda canlı qüvvə və texnika cəlb olunub.

Bu faktın özü də göstərir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial-iqtisadi islahatlarda turizmin özünəməxsus yeri var. Ölkəmizdə inkişafı prioritət sayılan qeyri-neft sektorunun vacib qollarından biri kimi bu sahəyə pandemiyadan əvvəlki dövrəkindən heç də az diqqət yetirilmir. Bu isə o deməkdir ki, mavi Xəzerin “qızıl qum”lu sahillərində, turistlərin “Naringi cənnəti” adlandırdığı cənub zonasında, Avropanın ən gözəl güşələri ile yarışda qalib gələ biləcək Qəbələdə, zümrüdülibası Qubada, turizm marşrutlarının genişləndiyi digər şəhər və rayonlarda yenə də qəlebəlik olacaq. Hələ mənfur düşmənin tapdağından azad edilmiş bölgələrimizi demirik!

Bəli, Azərbaycan öz Qarabağını dünyaya yeni turizm destinasiyası kimi təqdim edəcək! Çünkü bu torpağın turizm potensialı yüksəkdir, burada mövcud olan imkanlar həm daxili, həm də beynəlxalq turizmin inkişafı üçün geniş perspektivlər açır.

Məlum olduğu kimi, erməni vandalları işğal dövründə turizm əhəmiyyətli məkanları da dağdırıldı, məscidləri, türbələri və digər qədim abidələri xarabalaşa çevirilib. Lakin biz düşmənin dağdırıldı yerləyeksən etdiyi şəhər və kəndlərimizin hamisini yenidən tikib-quracaq, həmin ərazilərdə ən müasir infrastruktur yaradacaq. İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınacaq. Yeni beynəlxalq hava limanlarının, avtomobil və dəmir yolu xətlərinin tikintisi bölgənin inkişafına əhəmiyyətli təkan verəcək.

İndi Qarabağda Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa, eləcə də Toğanalı-Kəlbəcər, Füzuli-Hadrut yolları çəkilir. Horadiz-Füzuli, daha sonra Füzuli-Şuşa dəmir yolu tikintisi nəzərdə tutulur. Füzulidə beynəlxalq hava limanı inşa edilir. Beleliklə, yaxın gələcəkdə Şuşaya gəlmək istəyən xarici qonaqlar Füzuliye enib, oradan avtomobile Şuşaya gedə biləcəklər. Bir sözələ, Qarabağın füsunkar, təkrar olunmaz təbieti, tarixi abidələri və görünlən quruculuq-bərpa işləri onu tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevirəcək. Orada musiqi festivallarının və digər beynəlxalq tədbirlərin keçiriləcəyi günlər uzaqda deyil. Təki pandemiya uzaqlaşır getsin, dünyamızda sağlamlıq bərqərar olsun.

Sağlamlıq demişkən, Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda sağlamlıq turizminin cari vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında geniş hesabat hazırlanıb. Hesabatda sağlamlıq turizminin regional və qlobal seviyyədə rəqabətqabiliyyətliyi müqayisəli təhlil əsasında araşdırılaq təqdim olunub.

Araşdırma sənədində ölkəmizdə əsas sağlamlıq turizmi destinasiyaları olan Abşeron, Şabran, Naftalan, Qəbələ, Lənkəran, Şəki, Dağlıq Qarabağ və Naxçıvanda resurslar, sağlamlıq müəssisələri və bu sağlamlıq müəssisələrində turistlərə təqdim olunan xidmətlər öz əksini tapıb. Eyni zamanda sağlamlıq müəssisələrindən kənardakı təbii mineral ehitiyatlar və onların yerləşdiyi rayonlar barədə məlumat verilərək hər biri üzrə inkişaf potensiali qiymətləndirilir. Sənəddə həmçinin sağlamlıq turizminin ölkəmizdə inkişafı məqsədilə müəyyən təkliflər hazırlanıb.

Bəs nə vaxt turist kimi tam arxayınlıqla digər ölkələrə gəzməyə, istirahət etməyə gedə biləcəyik? Nə vaxt əlimizi ürəyimizin üstünə qoyub heç bir pandemiyanın filandan çəkinmədən, şairin təbirince:

“Vətəminin seyrinə çağırıram elləri,
Cənnət görmək istəyən Azərbaycana gəlsin!”,
- deyə biləcəyik.

Dövlət Turizm Agentliyinin rəsmisi məlumatların birində sözəsə bildirmişdir: “İlin ikinci yarısı ilə bağlı ümidişimiz var”. Gəlin, koronavirus pandemiyası ilə hər birimiz bacardığımız qədər mübarizə apararaq, bu ümidi doğrulacağını təmin edək.

**Flora SADIQLI,
“Azərbaycan”**